

Yaddaşlarda yaşayanlar

# Altay Məmmədov - Gəncənin ədəbi “xan çinar”ı

**Hər dəfə onun adı çəkiləndə kövrəlirəm. Çünkü bu ad mənə çox doğmadır. Bu yaxınlığa səbəb ailə dostluğu və onun insanı keyfiyyətləridir. Hətta dostluğumuz mərhum atam, Xalq artisti Məhəmməd Burcəliyevin vəfatından sonra da davam edib.**

Hər dəfə zəng edəndə ilk deyəcəyi kəlmə bu idi: “Oğul, Altay əmindir”. Hal-əhval tutar, problemlərimizlə maraqlanardı. Onuna birgə mərhüm həyat yoldaşı Almaz xanım da hər zaman yanımızda olar və sevincimizi, kədərimizi bölüşərdi.

Altay Məmmədov ədəbiyyata nasir kimi gəlmış, 1950-ci ildən başlayaraq həkayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmiş və ədəbi ictimaiyyətin diqqəti ni özüne cəlb edə bilmışdır. O həm də ədəbiyyatşunaslıq elmimizin kamil bilicisi idi.

Altay Yusif oğlu Məmmədov 1930-cu ildə Gəncədə anadan olub. O, 4 sayılı fəhlə-gənclər məktəbini bitirib, 1943–1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta kimi çalışıb. 1949-cu ildə Gəncə Pe- daqoji İnstututunun dil-ədəbiyyat fakültəsinə daxil olub, oranı fərqlənmə diplomu ilə bitirərək, “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında müəllim vəzifəsində saxlanılıb. Hələ tələbəlik illərində “Kirovabad fəhləsi” qəzeti redaksiyasında korrektor, “Gəncə kommunisti” qəzeti redaksiyasında ədəbi işçi vəzifələrində çalışıb. 1950-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Fəhləlikdən alimliyə” очерki ilə ədəbi aləmə qədəm qoynan Altay Məmmədov özü artıq belə bir işiqli ömrün yolcusuna çevrilib. 1958-ci ildə çapdan çıxan “On birinci açar” adlı ilk həkayələr kitabını ədəbi tənqid müsbət dəyərləndirib. “Narinc”, “Anam qocalmışdı”, “Uvertüra”, “Məhbəbetin səsi”, “Güləb nəfəsləri” və s. həkayələri bu janrıñ gözəl nümunələrinindəndir.

O, filologiya elmləri namizədi, dosent, Əməkdar mədəniyyət işçisi idi. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, 1962-ci ildə Gəncə filialının rəhbəri olub. Mehəz onun rəhbərliyi ilə Gəncənin neçə-neçə sayılıb-seçilən şair və publisisti yetişib, Altay Məmmədov dühəsindən bəhrələnib. Əsl nüfuz sahibi olan Altay müəllimin sadəliyi, təvəzükkarlığı isə bir başqa aləm idi. Hər zaman qaməti ilə Gəncənin Xan çinarlarını xatırladıb, tələbələrinin mənəvi atası və yaxın dostu olub.



Altay Məmmədov yaşadığı mühitin qanunlarına üstüortülü ironiyalarla ya-naşlığı hekayə, oçerk, məqalə və dram əsərləri ilə diqqət çəkib. “Həmyerililər”, “Kişilər”, “Dəli Domrul” bu sıradandır. Əslində, onun nəsrinə bələd olmadan dramaturgiyasını duymaq və təhlil etmək çətindir. Altay Məmmədov dram əsərləri teatrın tələblərini səhnə effektlarına deyil, aktyor ifasına güvənən rejissor traktoskası ilə eynilik təşkil edən həyat həqiqətləridir. “Həmyerilər” pyesinin maraqlı tarixçəsi var. Müəllif bu barədə xatirələrində yazırıb: “Mənə “Həmyerililər”in ideyasını Xalq artisti Məhəmməd Burcəliyev verdim. Mən bu mövzu ətrafında bir xeyli düşündüm və qərrara geldim ki, “Haralısan, əmioğlu” hekayəmin motivləri əsasında özümü pyesdə sınadım. Yazdım və pyesi Gəncə Dövlət Dram teatrının bədii şurasına təqdim etdim. Tamaşanın quruluşçu rejissoru isə elə Xalq artisti Məhəmməd Burcəliyev özü oldu. İlk dram əsərimin səhnə taleyi çox uğurlu oldu”.

Müəllifin “Yadindamı?” (quruluşçu rejissor Tofiq Kazimov) lirik-psixoloji pyesi də ictimaiyyət terəfindən böyük maraqla qarşılandı. 1937-ci il repressiya qurbanlarının acı taleyi, bu qəbilden olan ailələrin sanki firtinalı bir dənizə düşmüş həyatı pyesin əsas personajı olan yüksək mənəviyyatlı Zaurun timsalında göstərilir. Xalq artisti Ələddin Abbasov “Yadindamı?” pyesi haqqında öz xatirələrində yazırıb: “Bu həmin dövr idi ki, mətbuat

müvəkkilliyi şəxsiyyətə pərəstişin törətdiyi cinayətlərə həsr olunmuş əsərlərin çapına qəti icazə vermir, ayri-ayrı əsərlərdə bu məsələyə toxunulan cümlələri də silib atırı. Bu dövrde Altay Məmmədovun “Yadindamı?” lirik-psixoloji drami, sözün əsl mənasında, cəsarətli söz, addım, inqilab idi”.

Müəllifin Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” pyesinin motivləri əsasında “Ulduzlar görüşəndə” (quru-luşçu rejissor Əməkdar incesənət xadimi Yusif Bağırov) komedyası da dövrünün maraqlı səhnə əsərlərindən hesab edilir. Sovet dövründə səhnədən deyilən “Məm-ləkətdə ən böyük soyğunçu, quldurbaşı elə qibley-aləm (SSRİ rəhbərliyi nəerdə tutulurdu) özüdür” cümlesi salonda qeyri-adı bir vəcdlə, uğultu ilə qarşılanmışdı.

Altay Məmmədovun maraqlı səhnə əsərlərindən biri də “Dədə Qorqud” dastanının motivləri əsasında yazmış olduğu “Dəli Domrul” qəhrəmanlıq komediyasıdır. Həm “Dəli Domrul”da, həm də dramaturvun digər əsərlərində böyük-lüyüdən, kiçikliyindən asılı olmayaraq, obrazlar aktyoru öz istedadını nümayiş etdirmək, müəllif fikrini sərrast çatdırmaq imkanı yaradıb. Onun dram pyesleri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiye və İranda tamaşa yoxulub, bir sıra əsərləri ispan, ingilis, əreb, fars, macar, eston, tacik və tamil dillerində çap edilib.

Görkəmlı sənətkar tərcümə ilə də ciddi məşğul olub. Əbdüqəhhər İbrahimovun “İlk buse”, Otar İoselianinin “Araba hələ aşmayıb”, Vasili Şukşinin “Diribaş adamlar” pyeslərini ruscadan Azərbaycan dilinə çevirib. O, “Azərbaycan həkayəsi” adlı çox sanballı bir monoqrafiyası ilə ədəbiyyatşunaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də bilicisi olduğunu sübut edib.

Onunla son görüşüm Gəncədə 2002-ci ilin mart ayına təsadüf edib. Novruz bayramı ərəfəsi idi. Onun dostluq münasibətləri əsl örnək idi. Deyirdi, gərək dostu elə qazanasan ki, yükünü axırətdə də daşıya bilesən. Elə bu yükü, bu dün-yadan axırətinəcən də layiqincə daşıdı. Bu gün biz Altay Məmmədov itkisini qəlbimizdə gəzdirik.

Ruhun hər zaman şad olsun, Gəncənin Xan çinarı.

**Anar Ərtoğrul BURCƏLİYEV,  
teatrşunas**